

SPORTSMAN

№ 125 / 2020 / 10 manat

www.sportsman.az

Jurnal 2004-cü ildən nəşr olunur



**QARABAĞ AZƏRBAYCANDIR!
QƏLƏBƏ BİZİMLƏDİR!**



OCAQ SPORT KLUBU

ÖVLADLARINIZIN SAĞLAM, AKTİV VƏ
İSTƏYİRSİNİZ? O ZAMAN ONLARI GİMNASTİK
MƏŞQLƏRİ ÜÇÜN RAHATLIQLA ETİBƏR
KLUBU

ƏLAQƏ NÖMRƏSİ: +99455 50
ÜNVAN: ABBAS SƏHHƏT KÜÇƏSİ 2, HƏ
WWW.OCAQSPORTKLUBU.AZ



OCAQKLUB



OCAQSPORTKLUBU



B EYNİ ZAMANDA GÜCLÜ OLMASINI
İHA MƏŞQLƏRİNƏ YAZDIRAN. GIMNASTİKHA
EDACIYINIZ MƏKAN İSƏ "DƏDƏ SPORT"
DUR.

+99450 642 92 82

BYDƏR ƏLİYEV ADINA İDMAN ARENASI

DƏDƏSPORT.AZ





MADE IN
AZERBAIJAN

FAKHRIYA
KHALAFOVA

Nuray
PARFUMS



BU SAYIMIZDA



**"Qarabağ"ın
7-ci cəhdi**

səh.6

**Azərbaycanın ən güclü
"strongmen"ləri
bəlli olub**



səh.11



**"Böyük dəbilqə"
turnirindən
1 qızıl, 2 bürünc**

səh.14

**Çingiz Hüseynzadə:
"Azərbaycan ərazi
bütövlüyünün
təmin olunması üçün
mübarizə aparır"**



səh.21



**Nə Messi, nə də
Ronaldo - bu
LewanGOALskinin
sayəsindədir**

səh.24

**"France Football"
"Xeyalların
komandası"nı
seçir**



səh.26



**Kiberidman
Olimpiya oyunlarında
təmsil oluna bilər**

səh.28

**Elxan
Rəsulov
60**



səh.32



**Raket zərbələri
nəticəsində Bərdə
Olimpiya İdman
Kompleksi yararsız
vəziyyətə düşüb**

səh.35

**Türkiyə Boks
Federasiyasının prezidenti:
"Həmişə Qardaşlarımızla
birgəyik"**



səh.36

SPORTSMAN

Baş redaktor:

Rəşad Qəmərsəhoğlu

Ünvan: Bakı, Fətəli Xan Xoyski 10,
Tofiq Bəhramov adına
Respublika Stadionu
Telefon: 012 511 15 32

e-mail: sportsmagazine@mail.ru
www.sportsman.az

Jurnal Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydiyyatdan
keçmişdir. №1164

Müəlliflərlə redaksiyanın mövqeyi
uyğun gəlməyə bilər.
Reklamlarda gedən mətnlərə görə
jurnal məsuliyyət daşımır.

Jurnal Azərbaycanda "Time Print"
mətbəəsində çap edilib.

Üz səhifədə:

**"Qarabağ" FK-nın
qələbədən sonra əsgər
salamı verərkən**



“QARABAĞ”IN 7-Cİ CƏHDI

“Qarabağ” Avropa Liqasının pley-offu çərçivəsində Polşada yerli çempion “Legia”-nı 3:0 məğlub edərək ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsində çıxış etmək hüququ qazanıb.

Püşkə əsasən, Avropa Liqasının I qrupuna düşən Azərbaycan çempionunun rəqibləri İspaniyanın “Villarreal”, İsrailin “Maccabi Tel Əviv” və Türkiyənin “Sivasspor” komandalarıdır. Oktyabrın 22-də start götürən yarış dekabrın 10-a kimi davam edəcək.

Xatırladaq ki, bundan əvvəlki 6 mövsümdə avrokubokların qrup mərhələsində ən yaxşı halda üç dəfə 3-cü yeri tutan “Qarabağ”ın ümumi nəticələri belə olub: 30 oyun, 6 qələbə, 7 heç-heçə və 17 məğlubiyyət.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son dövrlər Ağdam təmsilçisinin çıxış etdiyi bütün yarışlarda olduğu kimi, 2020/21-ci illərin Avropa Liqasında da rekordçudur. Belə ki, 48 yaşlı mütəxəssis artıq 13-cü mövsümdür ki, hazırkı komandasını çalışdırır (2008-ci ilin avqustundan). Qurbanovun bu göstəricidə Avropa Liqasında ən yaxın izləyicisi 2016-cı ildən Moskva SSKA-sını çalışdıran belarusli Viktor Qonçarenkodur.

Qurban Qurbanov: “Ölkəmizdə müharibə getdiyi bir vaxtda qrupa düşməyimiz böyük uğurdur”



“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşa zəfərindən sonra Heydər Əliyev adına Hava Limanında media təmsilçilərinin suallarını cavablandırıb.

- Həqiqətən çox çətin oyun oldu və vacib qələbə qazandıq. Bəzən bir neçə il ardıcıl uğur əldə etdikdən sonra hansısa mövsümdə budrəyəcəyimiz təqdirdə bağışlanacağımızı düşünmək olar. Ancaq biz elə bir komandayıq ki, belə bir fikrə düşə bilmərik. Üzərimizdəki yük daim bizimlədir. Ancaq biz bu missiyanı sevə-sevə həyata keçiririk. Cari mövsümdə avrokuboklarda keçirdiyimiz 4 oyunun heç birində məğlub olmadıq. Bu matçlarda qapımızdan cəmi 1 top buraxdıq. Fikrimcə, uğursuz nəticə deyil. Ölkəmizin yaşadığı bu vəziyyətdə, müharibə getdiyi bir vaxtda qrupa düşməyimiz böyük uğurdur və bu münasibətlə də futbolçularımıza təşəkkürümü bildirdim.

Oyunçularımızın üzərində böyük bir yük var idi ki, bunu oyunun ge-



dışatında simalarından hiss etmək olurdu. Nə qədər ki, futbol var, bu təzyiq, bu yük olacaq. Özü də “Qarabağ”ın üzərində ikiqat yük olacaq. Son günlər cəbhədə yaşananların qarşısında bizim etdiyimiz cüzi bir hissəkdir: neçə-neçə analar övladsız, bacılar qardaşsız, övladlar atasız qalıb. Nə qədər oyuna köklənsək də, fikrimiz səngərdəki əsgərlərimizin yanında idi. Belə bir məqamda bu cür nəticə əldə edən futbolçularımızla fəxr etdim. Oyundan əvvəl komanda ilə söhbətimiz oldu ki, belə bir matçda yerli və əcnəbilərə bölünmək olmaz, kimin nə gücü varsa, Varşavada qoymalıdır.

- İlk hissədə çoxsaylı qol epizodlarını boşa verdikdə “Molde” ilə oyunda yaşanan ssenarinin təkrarlanacağı təhlükəsi barədə düşündünüz mü?

- İnanın ki, oyundan əvvəl mənə həyəcan daha çox olur, nəinki matçın gedişində. Çünki oyunu soyuqqanlı idarə etməliyəm. Fasilədə müəyyən iradlarım ola bilər, ancaq uşaqları daha soyuqqanlı olmağa çağırıram. Əlbəttə, epizodlar boşa verildə müəyyən həyəcan olurdu. Çünki belə epizodları boşa verib yekunda uduzduğumuz oyunlarımız çox olub.

- “Qarabağ”ın təkə yerliləri deyil, əcnəbiləri də sanki səngərdəki əsgərlərə görə döyüşürdü...

- Bu yöndə xeyli söhbətlərimiz oldu. Hazırlıq prosesi oyun gününədək daha intensiv getdi. Matç günü isə futbolçuların rahat olması üçün bu yöndə çox söhbətlər aparmıdım. Görürdüm ki, futbolçularımız bu matça hazır idilər. Legionerlər isə özlərini əsl azərbaycanlılar kimi apardılar.

- Ardıcıl 7-ci dəfə qitəmiqyaslı yarışların qrupuna düşən “Qarabağ” üçün bu nəticənin xüsusi önəmi var idimi?

- Sözü düz, var idi. Bu, oyundan əvvəl də hiss olunurdu. Ajiotaj böyük idi. Komandadan hamı uğur gözləyirdi. Əlbəttə, biz ehtiyatlandırdıq. Çünki həddən artıq istekli olanda futbolçular “yana” bilər. Mən onlara “afərin” de-



yirəm. Hətta hesabda 3:0 irəli keçdikdən sonra da uşaqlar konsentrasiyanı itirmədilər və hakimin final fitinədəki mübarizə apardılar. Bu da son günlərdə ordumuzun əldə etdiyi qələbələrin qarşılığı idi.

- “Molde” ilə matçdan sonra komanda tənqid olunurdu. Amma buna baxmayaraq, “Legia” sınaından üzüağ çıxmağı bacardınız...

- Neçə il bundan əvvəl demişəm ki, ildən-ilə təcrübəmiz artır və belədə, həlledici məqamlarda daha düzgün qərar vermək ehtimalımız artır. “Legia” ilə oyunda da buna şahidlik etdik.

- “Sumqayıt”la matçdan sonra komandanızın yaxşı formada olmadığını demişdiniz. “Legia” ilə matçı dönüş nöqtəsi kimi dəyərləndirmək olar?

- Komandanın yaxşı formada olması üçün bütün oyunçularının vəziyyəti yaxşı olmalıdır. Bir sıra aparıcı futbolçumuzun zədəli olması təbii ki, komandaya təsirsiz otüşməyə bilməz. Eyni zamanda, mövsümboyu futbolçu eyni formada ola bilməz.

- Bu heyətlə qrupda mübarizə aparmaq çətin olmayacaq?

- Bəli, çətin olacaq. Çünki həm millinin oyunları var, həm milli çempionatda oynayacağıq, həm də Avroliqada. Sıx təqvimdə oynasaq da, əlimizdəki heyətdən maksimum yararlanmağa çalışacağıq.



"Bu həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsi xəbərini eşidəndə keçirdiyim hissləri sözlərlə ifadə edə bilmirəm".

Bu fikirləri Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbrsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu, son deyil. Tezlikdə bütün Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri!

Mən bir çox müsahibəmdə kəndimlə bağlı danışmışam. Hətta bir dəfə Albaniyadan gələn jurnalistə demişdim ki, sən məni başa düşə bilmərsən. Mənə sual verdi ki, niyə? Dedim ki, doğulduğum yere gedə, həmin yerləri ziyarət edə bilmirəm. Mən 28 ildir ki, səfərdə idim. Bakının mənə bu qədər yad olmasını heç vaxt hiss etməmişdim. Artıq paytaxtın mənə yad olduğunu hiss edirəm. Biz şəxsi istəklərimiz üçün bu dövlətdə yaşamırıq. Mənim kəndimin işğaldan azad olunması o demək deyil ki, digər torpaqlarla bağlı münasibətimiz sakit olacaq. Mənim torpağım başlayır Şuşadan, Xankəndindən. Bizim ordumuz, dövlətimiz Şuşanı, Xankəndini geri qaytaranda kəndimin azad olunmasını bayram kimi qeyd edəcəyəm. İnanıram ki, bu da gerçəkləşəcək".

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan



Qara Qarayev:

“Tezliklə bütün Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq”



Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilmişdi.

Azərbaycan Ordusunun Qarabağda erməni işğalında olan torpaqlarımızı azad etmək üçün döyüşdüyü bir dövrdə "Qarabağ" komandasının UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Polşada "Legia"ya 3:0 hesabı ilə qalib gələrək qrupa vəsiqə qazanması da xalqımıza əlavə sevinc bəxş etdi.

Ağdam təmsilçisinin yarımmüdafiəçisi Q. Qarayev oyun barədə danışarkən belə deyib: "Çətin sınaqda idik, əlimizdən gələni etdik. Vəziyyətdən asılı olmayaraq, hər zaman Qarabağın adını yüksəklərdə tutmaq üçün oynamışıq. Bizim üçün bir az stressli durum idi".

Futbolçu bildirib ki, cəbhədə baş verənlərin fonunda bu oyuna hazırlaşmaq çətin idi: "Şükürlər olsun ki, komanda olaraq bunun öhdəsindən gələ bildik. Qazanacağımız qələbənin nə dərəcədə vacib olduğunu dərk edirdik. Sevinirəm ki, buna nail olduq".

Qarayev deyib ki, indiki vəziyyətdə öz uğurlarını o qə-

Düzü, içimdə inamsızlıq yox idi. Hətta qol vuracağı-



Qarabağda yaşananlara görə də hədsiz narahatlıq keçirirəm. Bir ürəyim ordadır. Vallah, rahat yata da bilmirəm. Bunun üstünə sıx qrafikdən yaranan yorğunluğu da əlavə etsək... Yüklənmə fiziki durumuma, əzələlərimə təsirsiz ötüşmür. Məncə, hər futbolçunun karyerasında ola biləcək bir şeydir.



Strongmen (güclü kişilər) idman növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Azərbaycan Strongmen Federasiyasının təşkil etdiyi yarış pandemiya dövrünün şərtlərinə uyğun açıq havada - Bulvarın Su İdmanı Sarayının qarşısındakı hissəsində keçirilib.

Çempionatda ölkənin ən nüfuzlu strongmenləri yarışıb. Bu mənada pauerlifting üzrə 4 qat dünya, 3 qat Avropa çempionu, dünya rekordçusu, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov xüsusi fərqləndirə bilərlik. O, 80 kq çəki dərəcəsində keçirilən yarışda Azərbaycan çempionu olub.

Ondan başqa, 95 kq çəki dərəcəsində Kamran Lazımov, 110 kq çəkiddə Orxan Həsənzadə və 110+ kq çəkiddə Razim Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, yarış üç hərəkət üzrə keçirilib: strongmen, bench press (uzanıb ağırlıq qaldırma) və strict curl (divara söykənərək ağırlıq qaldırma). Strongmenin özü də üç

AZƏRBAYCANIN ƏN GÜCLÜ "STRONGMEN" LƏRİ BƏLLİ OLUB

hərəkətdən ibarətdir: log lift (ağırlığı başı üzərinə qaldıraraq salma), deadlift (ağırlığı qurşağa qaldırma) və oturmaq maşındartma.

Azərbaycan çempionatının qalibləri Nigeriyada keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanıblar.





«Azərbaycan Strongman Federasiyası»nın fəaliyyətilə yaxından tanış olmaq üçün federasiyanın prezidenti Bəxtiyar müəllimlə söhbətləşdik.

- Bəxtiyar müəllimi yaxından tanıyaq...

Mən, Bəxtiyar Quliyev 1975-ci il təvəllüdlüyəm.

Pouerlifting üzrə 8 qat Avropa, 8 qat dünya çempionu və dəfələrlə prezident mükafatçısıyam. Hal-hazırda Azərbaycan Strongman Federasiyasının Prezidentiyəm.

- «Azərbaycan Strongman Federasiyası»nı yaratmaq ideyası necə yaranıb?

- Özüm güc idman növü ilə məşğul olduğuma görə həmişə güc idman növlərinə böyük marağım olub. Ona görə də məndə belə bir fikir oyandı ki, bizim ölkədə də bu

- Bildiyimizə görə dünya üzrə Strongman Federasiyasının bir neçə təmsilçisi var. Onlarla əməkdaşlıq və keçirdikləri yarışlarda idmançılarımızın iştirakı nəzərdə tutulurmu?

- Biz artıq ilk yaradılmış Dünya Strongman Federasiyasının (World Strongman Federation) WSF-in Azərbaycan üzrə təmsilçisiyik və mən həmçinin Avrasiya üzrə beynəlxalq federasiyanın da rəhbəriyəm. WSF-in təqvim planına əsasən bütün yarışlara idmançılarımız dəvət alır və bu yarışlarda iştirak edirlər. Bundan başqa kommersiya fedarsiyaları da var ki, burada əsasən xüsusi dəvətlə peşəkar idmançılar iştirak edirlər.

- Bəxtiyar müəllim, Strongman idman növü insanda əsasən gücü və dözümlülüğü aşılayır. Bu idmanla məşğul olanlar isə öz güc ehtiyatlarından düzgün istifadə etməklə qarşıya qoyulan məqsədə çatmağa daha yaxındırlar. Sizcə yüksək döyüş bacarığı ilə torpaqlarımızı mənfur düşməndən azad



edən Azərbaycan əsgərinə əlbəyaxa döyüş növləriylə yanaşı yaxın gələcəkdə Strongman idman növü ilə də məşğul olması onların fiziki hazırlığını daha da artırarmı?

- Əlbəttə, istənilən əlbəyaxa idman növlərində idmançının texniki hazırlığı ilə yanaşı fiziki hazırlığı da vacibdir. Bunun üçün də güc idman növlərində istifadə edilən hərəkətlər vasitəsilə fiziki güclərini daha da artırabilirlər. Bu hərəkətlərdən artıq əksər idmançılar yarar-



idman növü olsa çox yaxşı olar. Bunun üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə müraciət etdim və 2017-ci ildən Azərbaycan Strongman Federasiyası rəsmi olaraq fəaliyyətə başladı.

- Hal-hazırda federasiyanın öz bazası və bu idman növü üzrə peşəkar məşqçi-müəllimləriniz yetərincədirmi?

- Federasiyamız yeni yarandığı üçün hələlik bir təlim məşq bazamız var. Lakin peşəkar müəllimlərimiz yetərincədir. Gələcəkdə bu idman növü üzrə tanınmış məşhur idmançılarla ölkəmizdə təlim-məşq toplanışları və seminarların təşkili də nəzərdə tutulur.





lanmaqdadırlar. Bildiyimə görə bizim güləş federasiyasında fiziki hazırlıq üzrə məşqçi Strongman idman növündə tanınmış Amerikan idmançısı Mark Phillipdi.


- Gələcək planlarınız...

- Əsas məqsədimiz ölkəmizdə bu idman növünün kütləviliyini artırmaq, ölkədaxili çempionatların keçirilməsi ilə gənclərimizin bu idmana marağını artırmaq və bölgələrimiz də daxil olmaqla peşəkar təlim-məşq toplanışları və seminarları təşkil etməkdir. Ümid edirəm ki, qısa bir zamanda bu idman növü ölkəmizdə ən populyar idman növlərindən biri olacaq. Çünki Strongman sözu

elə pəhləvan deməkdir. Ta qədimdən xalqımızın məşhur pəhləvanları olub. Milli bayramlarımızda isə pəhləvanlarımızın maraqlı çıxışlarını böyükdən kiçiyə hamı səbrsizliklə gözləyərdi. Bu gün artıq Azərbaycan Strongman Federasiyasının idmançıları öz maraqlı, ağır və çətin yerinə yetirilən hərəkətlərlə hamının diqqətini cəlb edir. Onu da qeyd edim ki, Strongman idmançıları hörmətli Prezidentimiz İlham Əliyevin və 1-ci vitse-prezidentimiz Mehriban Əliyevanın iştirakı ilə keçirilən ənənəvi bayramlarımızda da çıxışlar ediblər.



“BÖYÜK DƏBİLQƏ” TURNİRİNDƏN 1 QIZIL, 2 BÜRÜNC



GRAND SLAM HUNGARY

2020 BUDAPEST | OCTOBER 23-25 | #JudoHungary



Watch live at live.ijf.org

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib. Azərbaycan komandası yarışı 1 qızıl və 2 bürünc medalla başa vurub.

Millimizə qızıl medalı milli komandamızın üzvü Rüstəm Orucov (73 kq), bürünc medalları isə Orxan Səfərov (66 kq) və Məmmədəli Mehdiyev qazandırlar. İdmançılarımız işğal altında olan torpaqlarımızı ermənilərdən azad edən Azərbaycan Ordusunun şərəfinə hərbi salam verərək öz uğurlarını qeyd ediblər.

Qadın cüdoçularımızdan ən yaxşı nəticə göstərən Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda təsəlliverici görüşdə uduzaraq 7-ci yeri tutub.

İdmançılarımız, həm də, Tokio Olimpiya Oyunlarına lisenziya xalları qazanıblar.

Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 17 cüdoçu ilə təmsil olunub. Yarışda 61 ölkədən 405 id-

mançı mübarizə aparıb.

Rüstəm Orucov – qızıl medal

“Böyük dəbilqə” turnirində 73 kiloqram çəki dərəcəsinə mübarizə aparan Rüstəm Orucov ilk görüşdə Monqolustan təmsilçisi Anxjaya Lavjarqal, sonrakı döyüşlərdə bolqarıstanlı Mark Hristov, Rusiya təmsilçisi Musa Moquşkov, daha sonra İsveç təmsilçisi Tommi Maqiasa qalib gələrək finala yüksəlib. Final qarşılaşmasında isveçrəli Nils Stami məğlub edən idmançımız qızıl medal qazanıb.

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm”, - bu sözləri Budapeştdə qızıl medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.

O qeyd edib ki, qazandığı mükafatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək: “Burada qazandığım mükafatı əsgər və zabıt qardaşlarımıza göndərəcəyəm. Qarabağ Azərbaycandır!”.





həsr edirəm", - bu sözləri "Böyük dəbilqə" turnirində 66 kq-da bürünc medal qazanan Orxan Səfərov AZƏRTAC-a müsahibəsində deyib.

Azərbaycanın işğalçı Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması uğrunda haqq mübarizəsi apardığını vurğulayan idmançı bildirib: "İşğalçı Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusunun uğurları ilə qürur duyuruq. Otuz ilə yaxındır torpaqlarımızı işğal altında saxlayan düşmən döyüş meydanında böyük itkilər verir. Əminik ki, müzəffər ordumuz ərazilərimizi düşmənin tapdağından azad edəcək. Qarabağ Azərbaycandır!".

Qeyd edək ki, Orxan Səfərov bürünc medal uğrunda görüşdə öz-

Məmmədli Mehdiyev – bürünc medal

Məmmədli Mehdiyev "Böyük dəbilqə" turnirinin sonuncu günündə mübarizə aparıb və bürünc medal qazanıb. 90 kq çəki dərəcəsində yarışan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Niderland nümayəndəsi Noel van Endi məğlub edib.

Gültac Məmmədliyəva – 7-ci yer

Qadın cüdoçularımızdan Gültac Məmmədliyəva (52 kq) əvvəlcə Qal-Od Tserentoqxoda (Monqolustan), ikinci döyüşdə israili Qefen Primoya-ya qalib gəlsə də, dördüncü finalda Fabyen Koçerə məğlub olub. Təsəlliverici döyüşdə ukraynalı Darya Belodedə məğlub olan cüdoçumuz 7-ci yerlə kifayətlənib.



Orxan Səfərov - bürünc medal

"Böyük dəbilqə" turnirində qazandığım medalı şəhidlərimizin xatirəsinə

bəkiristanlı Sardor Nurillayevi məğlub edərək komandamıza ilk medalı qazandırır.





sabına məğlub oldunuz. Sizə qarşı ədalətsizlik olduğunu düşünürsünüz?

- Mənə qarşı həmin görüşdə haqsızlıq oldu. Heç kim başa düşə bilmədi ki, nə baş verir. Sonradan məşqçimiz Elxan Məmmədovla görüntülərə baxdıq və digər hakimlərə göstərdik. Bəlli oldu ki, mənə qarşı haqsızlıq olub. Bir sözlə, güləşməyimə imkan vermədilər.

- Nəyi əsas gətirib sizi cərimə xallarına görə məğlub elan etdilər?

- Heç bir əsas yox idi. İlk yarış günündə mənə qarşı olanları, daha sonra 73 kq-da Telman Vəliyev yaşadı. İki görüşü də həmin rumıniyalı hakim idarə etdi. Telman da üçüncü cəriməni almışdı. Hər iki halda haqsızlıqla üz-

"ERMƏNİ İDMANÇILAR İNDİ YARIŞ YOX, CAN HAYINDADIRLAR"

Budapeştdə "Böyük Dəbilqə" turnirində bürünc medal qazanan cüdoçu Orxan Səfərov "Report"a müsahibə verib.

- Koronavirus pandemiyasına görə uzun müddət məşqsiz qaldınız. Lakin Macarıstandakı yarışda medal əldə edə bildiniz. Turnirə yollanmamışdan əvvəl uğur qazanacağınıza inanırdınız?

- Komanda olaraq çalışdıq ki, yarışda ölkəmizi layiqincə təmsil edək. Pandemiyaya görə çətin dövr olduğu üçün hazırlığımız tam deyildi. Lakin buna baxmayaraq, nəyin bahasına olursa olsun, bu çətin dövəmdə Azərbaycanın adın qaldırmaq istəyirdik. Bizə belə bir vaxtda şərait yaratdığı üçün ölkəmizə, prezidentimizə və cüdo federasiyasına təşəkkürümü bildirirəm. Pandemiya və döyüşlər vaxtı bizi yarışa göndərdilər ki, ölkəni təmsil edək. Biz də yaxşı çıxış etdik. Daha da yaxşı nəticələr əldə etməyi planlaşdırırıq. Həm tatami üzərində, həm də döyüş bölgəsində qələbə qazanacağımıza inanıram.

- Döyüş meydanındakı qələbələr sizə Macarıstanda əlavə motivasiya verirdimi?



- Əlbəttə. Fikrimiz o idi ki, hamımız medal qazanandan sonra əsgər salamı verək. Üçümüz də bunu etdik. Beynəlxalq Cüdo Federasiyası, orada oturan hakimlər bizə işarə etmişdilər ki, əsgər salamı verməyək. Dedilər ki, tatami üzərində siyasət olmamalıdır. Amma bizim bir fikrimiz var idi: qalib gələk və əsgər salamı verək. Bizə güc və qüvvət verən də o idi.

- Yarımfinalda Rusiya təmsilçisi Yakub Şamilova cərimə xalları he-

ləşdik.

- Ermənistan Macarıstandakı yarışda iştirak etmədi. Səncə, bunun səbəbi nədir?

- Biz o qədər güclü dövlətlik ki, hər yerdə sözümüzü deyirik. Həm yarışlarda, həm də döyüş meydanında. Ermənilər hazırda o halda deyillər ki, getsinlər hansısa yarışda çıxış etsinlər, güləşsinlər. Onların bütün dərdi canlarını qurtarmaqdır.

- Ermənistan təmsilçiləri yarışa qatılısaydı, özünüzü necə hiss edərdiniz?

- Həmin vaxt daha motivasiyalı olardıq. Düşmənlə ölkənin idmançıları bizimlə düşsəydi, daha istekli mübarizə aparardıq. Çalışardıq ki, nəyin bahasına olur-olsun, onlarla qarşılaşaq və qalib gələk.

- Növbəti il Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunları keçiriləcək. Lisenziya qazanacağınıza inanırsınız?

- Artıq lisenziya xallarım var. Olimpiya reytingində 17-18-ci pillələrdəyəm. Bu isə birbaşa iştirak üçün kifayətdir. Mənimlə eyni çəkiddə Nicat Şıxəlizadə də var. 2-3 pillə mən-



dən irəlidir. Hər çəki dərəcəsinə ölkənin bir təmsilçisi olmalıdır. Qarşıda yarışlar var, çalışacağam ki, daha da irəli pillələrə keçim. Nicat mənim dostumdur, amma hamı istəyir ki, olimpiadada çıxış etsin. Kim güclüdürsə, o da Tokiyaya gedəcək.

Türkiyə cüdoçularından 2 qızıl medal

Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində Türkiyə cüdoçuları da uğurla çıxış ediblər. Onlar 2 qızıl medulla komanda hesabında 3-cü olublar.

Türkiyə təmsilçilərindən Vedat Albayrak 81 kq çəki dərəcəsinə hamıdan güclü olub. O, finalda Kanada cüdoçusu Antoine Valois-Fortierə məğlub edib.

Qadınların yarışında isə ən ağır çəki olan +78 kq-da türkiyəli Kayra Sayıt fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. finalda tunisli Nihel Cheikh Rouhoudan güclü olub.





ŞANS VAR. NECƏ?

UEFA Millətlər Liqasının qrup mərhələsində dörd tur arkada qalıb.

C divizionunun 1-ci qrupunda yer alan Azərbaycan millisi hələlik 4 xal toplayıb. Komandamızın rəqiblərindən Lüksemburq və Monteneqronun 9, Kiprin 1 xalı var.

Qalan oyunların təqvim belədir:

14 noyabr

AZƏRBAYCAN – Monteneqro

Kipr – Lüksemburq

17 noyabr

Lüksemburq – AZƏRBAYCAN

Monteneqro – Kipr

C divizionu qruplarının qalibləri B divizionuna adlayacaq, divizionun ən zəif iki komandası isə D divizionuna düşəcək.

Futbol icmalçısı Rasim Mövsümzadə Novator.az saytına açıqlamasında Azərbaycan komandasının qrupda 1-ci yeri tutmaq şansını dəyərləndirib. O deyib ki, millinin nəzəri cəhətdən qrupun qalibi olmaq şansı var: "Bunun üçün Azərbaycan komandası qalan iki oyunun hər birində qalib gəlməlidir. Bu halda millimizin yarışda topladığı xalların sayı 10-a yüksələcək.

Həmçinin birinci yer uğrunda rəqiblərimiz olan Lüksemburq və Monteneqro da noyabrda Kipr komandasına qalib gəlməməlidirlər. Rəqiblərimiz Kiprə də məğlub olsalar, o zaman Azərbaycanın 10, Lüksemburq və Monteneqronun 9 xalı olacaq və biz birinci yeri tutacağıq.

Əgər rəqiblərdən biri və ya hər ikisi Kiprlə heç-heçə etsə, onda iki və ya üç komandanın 10 xalı olacaq, son-da onların öz aralarındakı oyunların nəticələrinə və top fərqi baxılacaq. Bunun üçün Azərbaycan komandası qalan oyunlarda azı 2-3 top fərqi ilə qələbə qazanmalıdır".





şündə sovet futbolçularına qarşı oynayıb. Ancaq o zaman SSRİ komandasının heyətində Azərbaycandan kimsə çıxış etməyib.

1972-ci ilin fevralında o vaxt artıq "Neftçi"dən Kiyev "Dinamo"suna keçən Azərbaycan futbolunun digər təmsilçisi Vitali Şevçenko SSRİ yığmasının Yuqoslaviya turnesi zamanı Monteneqronun "Budučnost Podgorica" və "Sutjeska Nikšić" klublarına qarşı oynayıb. Hər iki matç eyni hesabla başa çatıb – 1:1".

Bundan başqa yazıda Azərbaycan və Monteneqro milli komandalarının UEFA Millətlər Liqasından əvvəl yalnız 2010-cu ildə qarşılaşdıqları və o vaxt Podqoritsada keçirilən yoldaşlıq görüşündə meydan sahiblərinin 2:0 hesablı qələbəyə sevindikləri qeyd olunub.

Banişevski monteneqrolu qapıçıya qarşı

Tanınmış idman yazarı Rasim Mövsümzadənin 2020-ci il oktyabrın 10-da keçirilən Monteneqro – Azərbaycan oyununun proqramında "Monteneqro və Azərbaycan duelləri" başlıqlı yazısı dərc olunub.


Yazıda Azərbaycan və Monteneqronun futbol qarşılaşmalarının tarixindən bəhs olunur: "Əvvəllər Azərbaycan SSRİ-nin, Monteneqro isə Yuqoslaviyanın tərkibində olub. Bu ölkələrin milli futbol komandaları dəfələrlə qarşılaşsalar da, onlardan yalnız birində həm Azərbaycan, həm də Monteneqro təmsilçiləri oynayıb.

Söhbət 1965-ci ildə Moskvada keçirilən və 0:0 hesabı ilə başa çatan SSRİ - Yuqoslaviya yoldaşlıq görüşündən gedir.

Həmin oyunda "Neftçi"nin hücumçusu Anatoli Banişevski SSRİ, monteneqrolu qapıçı Vasilje Radović isə Yuqoslaviya komandasının şərəfini qoruyub. Maraqlıdır ki, hər iki oyunçu üçün bu, ikinci beynəlxalq matç idi.

1966-1972-ci illərdə Banişevski daha üç dəfə Yuqoslaviya komandasına qarşı oynayıb və hətta Moskvada 1972 Avropa çempionatının 1/4 final matçında (3:0) qol vurub. Ancaq bu qarşılaşmalarda rəqibin heyətindən Monteneqrodan futbolçu olmayıb.

Monteneqrolu Vojin Lazarević isə Yuqoslaviya yığmasının heyətində 1969-cu ildə Belqraddakı yoldaşlıq görüşündə





Bilirsinizmi?

Azərbaycan millisinin rəqibi Lüksemburq əvvəllər həvəskarlardan ibarət komanda olsa da, indi heyəti, demək olar ki, peşəkarlardan təşkil edilib.

Hazırda Lüksemburq millisində iki həvəskar futbolçu var:

Ralph Schon – ikinci qapıçı, müəllim işləyir.

Stefano Bensi – hazırkı heyətdə ən çox oyun keçirmiş və qol vurmuş hücumçu (53/5), Eş/Alzett bələdiyyəsinin idman idarəsində işləyir.

Lüksemburq millisinin müsbət balansla malik olduğu komandalardan ən güclüsü Meksikadır. Rəqiblərin 1969-cu ilə təsadüf edən yeganə yoldaşlıq görüşü lüksemburqluların evdə 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Lüksemburq 1920-1952-ci illər ərzində 6 dəfə Olimpiya oyunlarının futbol turnirində təmsil olunub. Komanda tarixində ən böyük qələbəsi də 1948 Olimpiadasında qazanıb - Əfqanıstana 6:0.

1952-ci ildə isə Böyük Britaniya futbolçularına 5:3 hesabı (əlavə vaxtda) ilə qalib gəlməsilə yadda qalıb.

Monteneqro millisi debüt etdiyi Avro-2012-nin seçmə mərhələsində qrupda 2-ci yeri tutub play-offa

vəsiqə qazansa da, Çexiya komandası ilə mübarizədə məğlub olaraq (0:2, 0:1) final turnirinə çıxıb bilməyib.

Monteneqro futbolçularının 2014 və 2018-ci illər dünya çempionatlarının seçmə mərhələsində qrupda 3-cü yeri tutduqlarını da xatırladaq.

Monteneqro 2006-cı ildə müstəqillik qazanmamışdan əvvəl Serbiya və Monteneqronun tərkibində olub. Azərbaycan millisi bu ölkənin komandası ilə Avro-2004-ün seçmə mərhələsində eyni qrupda mübarizə aparıb.

2003-cü ildə Podqoritsada keçirilən oyun 2:2 hesabı ilə başa çatsa da, Bakıda Azərbaycan futbolçuları Serbiya və Monteneqro komandasını məğlub edə biliblər – 2:1.

Rasim M.





Çingiz Hüseynzadə:

“Azərbaycan ərazi bütövlüyünün təmin olunması üçün mübarizə aparır”

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Junichi Wada ilə görüşüb.

Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan hazırda torpaqlarının azadlıq müharibəsi dövrünü yaşayır: “30 ildir ki, münaqişə beynəlxalq təşkilatların masasının üstündə idi. Danışqlar prosesində fəal iştirak edən Azərbaycan üçün sülh prosesi “Qarabağ Ermənistanıdır və nöqtə” ifadəsi ilə bitdi”.

Biz ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün mübarizə aparırıq deyən Ç. Hüseynzadə Azərbaycanın məsələnin beynəlxalq hüquq və prinsiplər çərçivəsində həll etdiyini bildirib. Dünya ictimaiyyətinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildiren MOK rəsmisi Yaponiya hökuməti və xalqının ədalət və sülhün tərəfində olduğunu da qeyd edib.

Səfir Junichi Wada Yaponiya ilə Azərbaycanın strateji tərəfdaş olduğunu məmnunluqla vurğulayaraq ölkələrimiz arasındakı münasibətlərin belə səviyyəyə çatmasında iki ölkə

arasındakı səmərəli əlaqələrin mühüm rolunu qeyd edib. O, sülhsevər dövlət olan Yaponiyanın məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına ümid etdiyini bildirib. Tərəflər Yaponiya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün iqtisadi, siyasi və digər sahələrlə yanaşı idman əlaqələrinin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə bundan sonra Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində aparılacaq qarşılıqlı əməkdaşlıq imkanlarına dair də müzakirələr aparılıb.





Əbu Dabidə baş tutan və 1 dəqiqə 34 saniyə davam edən görüş H. Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.

Peşəkar arenada indiyədək məğlub olmayan Həbib Nurməhəmmədov bu görüşdə dünya çempionu kəməri ni müdafiə edib. O, ikinci raundda rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə UFC çempionu titlunu qoruyub.

Döyüşdən sonra tanınmış idmançı karyerasının sonuncu görüşünü keçirdiyini vurğulayıb.

Qeyd edək ki, 2018-ci ilin aprelində Həbib Nurməhəmmədov amerikalı Al Iaquinta ilə döyüşdə çempion kəməri qazanıb və o vaxtdan bəri kəməri özündə saxlayır. 2018-ci ilin oktyabr ayında o, irlandiyalı Conor McGregora, 2019-cu ilin sentyabrında isə amerikalı Dustin Poirierə qalib gələrək çempion adını uğurla saxlayıb.

H. Nurməhəmmədov Gaethje ilə döyüş haqqında belə deyib: "Dö-

HƏBİB YENƏ QAZANDI... VƏ GEDİR O, UFC-NİN ƏN GÜCLÜ DÖYÜŞÇÜSÜDÜR

Mütləq Döyüş Çempionatı UFC-nin yüngül çəkidə çempionu dağıstanlı Həbib Nurməhəmmədov ilə amerikalı Justin Gaethje arasında döyüş keçirilib.

yüşdən əvvəl bir çox mütəxəssis, döyüşçü, məşqçi və jurnalist bunun



karyeramda ən çətin sınaq olacağını düşündü. Amma döyüşdən sonra, həmişəki kimi, rəqibin vurmadığını, belə döyüşmədiyini deyirlər... Həmişə döyüşlərimdən sonra belə söhbətlər olur. Gaethje ayaqları ilə, əllərilə vururdu. Planım davamlı təzyiq, rəqibi səhv buraxmağa məcbur etmək, onun nəfəsini kəsmək idi. İlk raundun sonuna artıq nəfəsi kəsildirdi və qalib gələcəyimi anladım. Hər şeyi plana uyğun etdim”.

Dağıstanlı idmançı karyerasını bitirməsi haqqında da danışdı: “Əlbəttə, Dana White, döyüşmək, çıxış etmək, pul qazanmağımı istəyir. Ancaq bu qərarı verdim üçün çox xoşbəxtəm. Düşünürəm ki, bu ən yaxşı, ən uyğun vaxtdır. Hər kəs zirvədə gedə bilməz. Demək olar ki, heç kim zirvədə getməyib. Hər halda bir il, iki, üç, beş ildən sonra bu qərar verilməli idi. Bu idman növündə ən yaxşı sayılacaq qədər uğurlar qazanmışam. Bu gün çəki dərəcələrindən asılı olmayaraq, bütün döyüşçülər arasında 1-ci yere layiq görüldüm. Planlar ən yaxındır ... Düşünürəm ki, istirahət edim, yenidən düşünüm, hər şeyi anlayım. Baxım, nə, necə...”

Vüsal M.





NƏ MESSİ, NƏ DƏ RONALDO - BU LEWANGOALSKİNİN SAYƏSİNDƏDİR

COVID-19 pandemiya-sına görə yaranan fasilə-dən sonra böyük liqalar-dan ilk olaraq Bundesliga 2019/20 mövsümünü, "Bayern Münhen" qələbə seriyasını, Robert Lewandowski isə məhsuldar çıxışını davam etdirəndə polşalı hücumçunun "Ballon d'Or"u qazanmağa əsas namizəd olacağı bəlli idi. Amma mükafatın pandemiya səbəbindən 2020-ci il üçün ləğv edilməsini 32 yaşlı futbolçu üçün böyük itki saymaq olar. Lewandowskini 2019/20 mövsümündə Avropanın və dünyanın ən yaxşı oyunçusu adına layiq hesab edirəm.

2008-ci ildən indiyədək ilk dəfə nə Lionel Messi, nə də Cristiano Ronaldo UEFA Çempionlar Liqasının bombardiri ola bildi. Bu da

Lewandowskinin sayəsində reallaşdı.

Düzdür, əsas oyunda - Çempionlar Liqasının finalında fərqlən-



məsə də, bütün mövsüm ərzində rəqib qapılarından 55 top keçirməsi və "Bayern Münhen"lə qazandığı turnirlərdə bombardir olması böyük nailiyyətdir. Onun yeganə mənfə cəhəti kimi 55 qoldan yalnız 4-nü sol ayağı ilə vurmasını göstərmək olar.

Ümumiyyətlə, polşalı forvard son beş ildə hər mövsüm bütün yarışlarda ümumilikdə 40 və ya daha çox qol vuraraq sabitlik nümayiş etdirir. Əbəs deyil ki, klubdakı oyun-daşı Thomas Müller israrla onu 'LewanGOALski' adlandırır.

"Ballon d'Or"a gəlinə, Lewandowski əvvəllər 5 dəfə bu mükafata namizədlərin siyahısında yer alıb. Hətta 2015-ci ildə kifayət qədər yüksək - 4-cü pillədə qərarlaşıb. Özü də polşalı o zaman münsif kimi səs verdim futbolçulardan biri olub.


Yeri gəlmişkən, Lewandowski bizə hələ 2008-ci ildən tanışdır. "Lech Poznań"da oynayarkən o, UEFA kubokunun seçmə mərhələsi çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşmada komandasının qələbə qoluna imza atmışdı.

O vaxtdan çox zaman keçib. Bu müddətdə "Real Madrid"ın üç dəfə onu heyətinə qatmağa cəhd göstərməsi də çox mətləbdən xəbər verir.

Lewandowski bir dəfə belə deyib: "Özümü daha çox kubok qazanmaq istəyi ilə motivasiya edirəm. Daha yaxşı oyunçu olmaq istəyirəm və buna ancaq meydana nail ola bilərəm".

Buna görə əminəm ki, Lewandowski gələn il də "Ballon d'Or"u qazanmağa çalışacaq. Yaşı da onun üçün problem deyil. Lewandowski yayda "Sport Bild"ə müsahibəsində belə demişdi: "Avqust ayında 32 yaşım tamam olur, amma özümü 27, 28, bəlkə də daha az yaşda hiss edirəm. Uzun illər ən yüksək səviyyədə oynamaq istəyirəm və buna nail olmaq üçün əlimdən gələni edəcəyəm".

Rasim Mövsümzadə
"Ballon d'Or"un jüri üzvü



“FRANCE FOOTBALL” “XƏYALLARIN KOMANDASI”NI SEÇİR



BALLON D'OR DREAM TEAM

france football

Əvvəllər Avropanın, indi isə dünyanın ən yaxşı oyunçusuna verilən “Ballon d’Or”, yəni “Qızıl top” mükafatının təsisçisi “France Football” jurnalı bu il “Dream Team”, yəni “Xeyalların komandası” sorğusunu keçirmək qərarına gəlib. Məqsəd bütün zamanların ən yaxşı 11-ni (3-4-3 sistemi üzrə) seçməkdir.

Səsvermədə “Ballon d’Or”un münsiflər heyətinin üzvləri – hər ölkədən bir media nümayəndəsi iştirak edir. Azərbaycanı sorğuda tanınmış idman yazarı Rasim Mövsümzadə təmsil edir.

“Dream Team”də hər mövqe üçün namizədlərin siyahısı “France Football”un redaksiyası tərəfindən seçilərək respondentlərə təqdim olunub.

Media nümayəndələri hər mövqe üzrə 10-20 futbolçu arasından dünyanın bütün dövrlər ərzində ən yaxşı qapıçılar, mərkəz müdafiəçiləri, sol və sağ cinah müdafiəçiləri, müdafiəmeylli və hücumameylli yarımmüdafiəçiləri, mərkəz hücumçuları, sol və sağ cinah oyunçularını seçirlər.

Anketlərdə 1-ci sırada göstərilən oyunçu 6 xal, 2-ci sıradakı 4 xal, 3-cü sıradakı 3 xal, 4-cü sıradakı 2

xal və 5-ci sıradakı 1 xal qazanacaq. Səsvermə oktyabrın 31-də başa çatacaq.

Nəticələrin 2020-ci ilin dekabrında açıqlanacağı gözlənilir.

DREAM TEAM «FRANCE FOOTBALL»

Bütün dövrlərin ən yaxşı 11-nə namizədlər

Ən yaxşı qapıçılar

Banks
Buffon
Casillas
Maier
Neuer
Nkono
Schmeichel
Van der Sar
Yashin
Zoff

Ən yaxşı sağ cinah müdafiəçiləri

Bergomi
Cafu
Carlos Alberto
Djalma Santos
Gentile
Kaltz

Lahm
Suurbier
Thuram
Vogts

Ən yaxşı mərkəz müdafiəçiləri

Baresi
Beckenbauer
Cannavaro
Desailly
R. Koeman
Moore
Passarella
Sammer
Scirea
Sergio Ramos

Ən yaxşı sol cinah müdafiəçiləri

Brehme
Breitner
Cabrini
Facchetti
Junior
Krol
P. Maldini
Marcelo
Nilton Santos
Roberto Carlos

Ən yaxşı müdafiəməyilli yarımmüdafiəçilər

Bozsik
Busquets
Didi
Falcão
Gerrard
Gerson
Guardiola
Masopust
Matthäus
Neeskens
Pirlo
Redondo
Rijkaard
Schuster
Seedorf
Luis Suarez (ESP)
Tardelli
Tigana
Xabi Alonso
Xavi

Ən yaxşı hücumameyilli yarımmüdafiəçilər

R. Baggio
B. Charlton
Di Stefano
Francescoli
Gullit
Hagi
Iniesta

Kopa
Kubala
Maradona
Mazzola
Pelé
Platini
Puskas
Rivera
Schiaffino
Socrates
Totti
Zico
Zidane

Ən yaxşı sağ cinah oyunçuları

Beckham
Best
Eto'o
Figo
Garrincha
Jairzinho
Keegan
Matthews
Messi
Robben

Ən yaxşı mərkəz hücumçuları

Bergkamp
Cruyff
Dalglish
Eusebio
Kocsis
G. Müller
Romario
Ronaldo
Van Basten
Weah

Ən yaxşı sol cinah oyunçuları

Blokhin
Dzajic
Giggs
Henry
Rivaldo
Rivelino
Rummenigge
Ronaldinho
C. Ronaldo
Stoichkov

gardiën	arrière droit	arrière central	arrière gauche	milieu défensif ou relayeur	
Gordon Banks Gianluigi Buffon Iker Casillas Sepp Maier Manuel Neuer Thomas Nkono Peter Schmeichel Edwin van der Sar Lev Yachine Dino Zoff	Giuseppe Bergomi Cafu Carlos Alberto Djalma Santos Claudio Gentile Manfred Kaltz Philipp Lahm Wim Suurbier Lilian Thuram Berti Vogts	Franco Baresi Franz Beckenbauer Fabio Cannavaro Marcel Desailly Ronald Koeman Bobby Moore Daniel Passarella Matthias Sammer Gaetano Scirea Sergio Ramos	Andreas Brehme Paul Breitner Antonio Cabrini Giacinto Facchetti Junior Ruud Krol Paolo Maldini Marcelo Nilton Santos Roberto	Jozsef Bozsik Sergio Busquets Didi Roberto Falcão Steven Gerrard Gerson Pep Guardiola Josef Masopust Lothar Matthäus Johan Neeskens	Andrea Pirlo Fernando Redondo Frank Rijkaard Bernd Schuster Clarence Seedorf Luis Suarez Marco Tardelli Jean Tigana Xabi Alonso Xavi

scrutin

En possession désormais des 110 nommés, les quelque 170 jurés du Ballon d'Or ont jusqu'au 31 octobre pour rendre leur vote. La composition finale de cette Dream Team sera dévoilée début décembre.

milieu offensif		attaquant droit	avant-centre	attaquant gauche
Roberto Baggio Bobby Charlton Alfredo Di Stefano Enzo Francescoli Ruud Gullit Gheorghe Hagi Andrés Iniesta Raymond Kopa Laszlo Kubala Diego Maradona	Alessandro Mazzola Pelé Michel Platini Ferenc Puskas Gianni Rivera Juan Alberto Schiaffino Socrates Francesco Totti Zico Zinedine Zidane	David Beckham George Best Samuel Eto'o Luis Figo Garrincha Jairzinho Kevin Keegan Stanley Matthews Lionel Messi Arjen Robben	Dennis Bergkamp Johan Cruyff Kennedy Dalglish Eusebio Sandor Kocsis Gerd Müller Romario Ronaldo Marco van Basten George Weah	Oleg Blokhin Cristiano Ronaldo Dragan Dzajic Ryan Giggs Thierry Henry Rivaldo Roberto Rivelino Ronaldinho Karl-Heinz Rummenigge Hristo Stoichkov



KİBERİDMAN OLİMPİYA OYUNLARINDA TƏMSİL OLUNA BİLƏR

Müasir dünyada virtual oyunlar böyük populyarlıq qazanıb. Artıq bütün dünyada kiberidman yarışları təşkil olunur və maraqla izlənilir. Təsadüfi deyil ki, Soçi Olimpiadasında olimpiya bayrağını daşıyanlar arasında kiber idman təmsilçisi də var idi. Kiberidman artıq Avropada geniş kütlənin diqqətini özünə cəlb edib.

İndi ölkəmizdə də kiberidmana böyük maraq yaranıb. Əvvəllər adi kompüter oyunları kimi qəbul edilən yarışa münasibət müvafiq federasiya yaradıldıqdan sonra dəyişib. İndi gənclər gündəlik məşqlərdə iştirak edir və ölkə çempionatlarında, turnirlərdə qələbə uğrunda mübarizə aparır. Kiberidmanla bağlı suallarımızı yarışları təşkil edən Gaming League Azerbaijan-nın (GLA) rəhbəri Adil Mahmudova ünvanladırıq.

- İlk növbədə, kiberidman barədə məlumat verməyinizi xahiş edərdik.

- Kiberidman anlayışı gündəlik həyatımıza nisbətən yeni daxil olub və hələ də bir çoxlarının onun haqqında tam təsəvvürü yoxdur. Kiberidman video və ya kompüter oyunları əsasında təşkil olunan fərdi, habelə komanda yarışlarıdır. Ancaq bütün video oyunlar kiberidman kateqoriyasına daxil deyil, çünki burada əsas amil bəxt yox, ustalıq bacarığıdır. Kiberyarışlarda geymerlər nəticə əldə etmək üçün oynayır, əyləncə üçün deyil. Adətən, oyun yaradıcıları məhsulun əyləncə, yaxud idman xarakterli olduğuna əvvəlcədən qərar verir. Kiberidman özlüyündə böyük bir industriyadır və dünyanın aparıcı ölkələrində bu sahəyə milyonlarla dollar yatırılır, kiberidmançıların qazancı isə futbol və tennis ulduzlarının qazancından geri qalmır.

- Hazırda kiberidmanla bağlı yarışlara maraq hansı səviyyədədir?

- Hazırda kiberidmana maraq olduqca böyükdür. Təbii ki, əsas amil koronavirus pandemiyası səbəbindən

bir çox sahələrlə yanaşı, idman sahəsinin də iflic vəziyyətinə düşməsidir. Bir çox beynəlxalq yarışların, habelə milli və dünya çempionatlarının təxirə salındığı bir müddətdə idmansevərlər tələbatlarını qarşılamaq üçün öz diqqətini onlayn idman yarışlarına yönəldirlər. Əminliklə demək olar ki, sözügedən vəziyyət kiberidmana müsbət təsir göstərüb. Tam şəkildə onlayn formatda keçən kiberidman turnirləri yeni şərtlərə uyğunlaşan yeganə idman növüdür və hazırda ənənəvi idman sahələri ilə müqayisədə daha əlverişli vəziyyətdədir. Bunu statistik göstəricilər də təsdiq edir. Təsəvvür edirsiniz proqnozlara görə, 2020-ci ildə dünyanın video oyun bazarının gəlirləri 159 milyard dollar təşkil edəcək? Bu isə dünya kino industriyasının gəlirlərindən – 4, musiqi sahəsinin gəlirlərindən isə 3 dəfə artıqdır!

Ölkəmizdə də kiberidman seqmentinə maraq xeyli artıb. Bunu həm təşkil olunan kiberidman yarışlarına



çoxlu sayda geymerlərin cəlb olunması, həm də tamaşaçı sayının artması təsdiqləyir. Son aylar ərzində bu sahəyə yeni auditoriya axını baş verib və proses ən azı ilin sonunadək davam edəcək.

- Əvvəllər kiberidmana maraq o

qədər çox olmayıb. Sizcə, hazırda virtual yarışlara böyük marağın olmasının səbəbi nədir?

Əvvəllər gənclər internet-klublarda, vaxt keçdikcə isə kiberoyunlar üçün ayrılan xüsusi məkanlarda oynayırdılar. ABŞ və digər inkişaf et-

miş ölkələrdə ötən əsrin sonlarından böyük kiberidman yarışları keçirilir. Son iyirmi ildə isə bu sahəyə qonşu Rusiya, Qazaxıstan, Qırğızıstan kimi ölkələrdə maraq artmaqdadır. Təbii ki, bu tendensiya ölkəmizə də təsir edib. Düzdür, Azərbaycanda hələ də stereotiplər mövcuddur, ancaq yavaş olsa da kiberidmanın müstəqil idman sahəsi kimi qəbul edilməsi prosesi davam edir. Təbii ki, Azərbaycan Kiberidman Federasiyasının yaradılması bu prosesə böyük təkan vermişdir. Ancaq digər sahələrdə olduğu kimi, bu segmentə marağın artması böyük pul vəsaitlərinin cəlb olunması ilə bağlıdır. Bu baxımdan, Gaming League Azerbaijan ölkəmizdə kiberidmanın inkişafına öz töhfəsini vermək əzmindədir.

- Dünyada kiberidman necə inkişaf edir?

1997-ci ildə kiberidman biznes sahəsi kimi yeni inkişaf etməyə başlamışdı və cəmi 10 il sonra, 2007-ci ildə, oyun industriyasının dövryyəsi 35 milyard dollara çatdı. Daha 10 il keçdi





və məbləğ artıq 138,9 milyard dollara çatdı. Gördüyünüz kimi, kiberidman inanılmaz rekordlar qırır. Bütün bu rəqəmlər geymerləri kiberidman kar-yerası qurmağa sövq edir. Daha bir vacib məqam kiberidman auditoriyasının sürətlə artmasıdır. Artıq geymerlərin böyük fanat dəstəyi, klubların isə məşhur brendlərlə milyonlarla dollara bərabər sponsor müqavilələri mövcuddur. Müasir dünyada kiberidman gənclik, şöhrət və pul deməkdir.

- Keçirdiyiniz yarışlar arasında daha böyük maraq cəlb edən hansı olub?

Ötən ilin sonlarında fəaliyyətə başlamasına baxmayaraq, Gaming League Azerbaijan (GLA) artıq ölkəmizdə kiberidman sahəsində xeyli iş görüb. 2020-ci ilin yazında ölkənin ən yaxşı 20 fiferinin iştirakı ilə FIFA 20 üzrə Azərbaycan çempionatı keçirildi. Bu yaxınlarda FIFA 20 üzrə 1-ci Liqa yekunlaşdı. Biz, eyni zamanda Dota 2, Counte-Strike: Global Offensive və PUBG Mobile üzrə yarışlar təşkil etmişik. Deyə bilərəm ki, ən böyük maraq PUBG Mobile oyununa olub. Bunun ən başlıca səbəbi oyunun smartfona rahat yüklənməsi və hər kəs üçün əlçatan olmasıdır.

- Sizcə, kiberidman gələcəkdə olimpiadada oyun proqramına daxil edilə bilər?

Bildiyiniz kimi, Tokio Yay Olimpiadası 2021-ci ilədək təxirə salınıb. Məhz bu amil bəzi düşüncələrə yol açır. Beynəlxalq Olimpiya Komitəsi bu oyunların əsas hədəfinin gənclər olduğunu bildirib və bu məqsədlə skeytbordinq, sörfinq və qayaya dırmanma idman növlərini olimpiya oyunlarının proqramına daxil edib. Kiberidman həvəskarları video oyunların gənclər arasında bəzi ənənəvi idman növlərindən daha populyar olduğunu əsas gətirərək, bu idman növünün gələcəkdə olimpiya oyunlarının proqramına daxil edilməsini məqsədəuyğun hesab edirlər. Qeyd edim ki, hazırda bunun reallaşması üçün maneələr mövcuddur. İlk növbədə, bu, video oyunlarda döyüş səhnələrinin olması ilə əlaqəlidir. Ancaq, fikrimcə, əsas problem video oyunların konkret şirkətlərə məxsus olmasıdır. Bununla belə, Asiya Oyunlarında kiberidman artıq təmsil olunur. 2018-ci ildə kiberidman nümunəvi idman növü kimi İndoneziyada (Cakarta və Palembang) təmsil olundu və təmhüquqlu idman növü

kimi 2022-ci ildə Çinin Hancjou şəhərində keçiriləcək Asiya Oyunlarının proqramına daxil edilib.

- Beynəlxalq yarışlarda Azərbaycan komandalarının çıxışları hansı nəticələrlə yekunlaşır?

Azərbaycan kiberidmançılarının beynəlxalq turnirlərdə iştirakı 2011-ci ildə Azərbaycan Kiberidman Federasiyasının təsis edilməsi ilə birbaşa bağlıdır. Federasiya yarandığı ildən etibarən Beynəlxalq Kiberidman Federasiyasının (International e-Sports Federation) üzvü oldu. Qeyd edim ki, Azərbaycan regionda bu beynəlxalq federasiyanın üzvlüyünə qəbul edilən ilk, postsovet məkanında isə ikinci ölkədir. 2014-cü ildə Gənclər və İdman Nazirliyi və Beynəlxalq Kiberidman Federasiyası təşkilatçılığı ilə Bakıda Kompüter Oyunları üzrə VI Dünya Çempionatı (The 6th e-Sports World Championship Baku 2014) keçirildi. Kompüter idmanının yüksək populyarlığını nəzərə alaraq, dövlət başçısı cənab İlham Əliyev ölkəmizdə adıçəkilən çempionatın təşkilinə Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan müvafiq vəsaitin ayrılması ilə bağlı göstəriş verdi.

Dünyanın 34 ölkəsindən 300-dən artıq nümayəndəsinin iştirak etdiyi tədbir aparıcı tematik kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırıldı. Oyunları dünyanın dörd bir yanında milyonlarla insan izlədi. Bakıda keçirilən Dünya çempionatı nəinki postsovet məkanında, ümumiyyətlə, bütün regionda irimiqyaslı əlamətdar tədbir kimi tarixə düşdü.

Qeyd edim ki, kiberidmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edib və uğurlu nəticələr göstərib. Belə ki, Milli komandamız Point Black üzrə 2015-ci ildə Cakartada keçirilmiş Beynəlxalq Çempionatda üçüncü, 2016-cı ildə Seulda təşkil olunmuş eyni turnirdə 6-cı yer tutub. 2016-cı ildə Cakartada keçirilmiş 8-ci Dünya Kiberidman Çempionatında iştirak edən komandamız HeartStone oyununda ikinci yerin sahibi olub.

Kiberidmançılarımızın təcrübə toplamaq baxımından bir çox beynəlxalq turnirlərə qatılması olduqca vacibdir. İnanıram ki, gələcəkdə geymerlərimizi

daha böyük müvəffəqiyyətlər gözləyir.

- Kiberidmanda gələcək hədəflər və planlarınız barədə danışdınız.

Hədəflərimiz çoxdur və biz onlara doğru addımlayırıq. Əsas məqsədimiz Azərbaycanı kiberidman ölkəsinə çevirmək, geymerləri üzə çıxarmaq və onların peşəkarlıq səviyyəsinin artırılmasına dəstək göstərməkdir. Təbii ki, təşkil etdiyimiz və gələcəkdə təşkil edəcəyimiz turnirlər məhz kiberidmançılarının təcrübə və bacarıqlarının artırılmasına yönəlib. Biz artıq ölkənin ən yaxşı oyunçularından ibarət PUBG üzrə komandanın formalaşmasına nail olmuşuq. Bizim hədəfimiz ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək güclü geymer komandalarının yaradılmasıdır. Oyunçuların inkişafına təkan vermək üçün isə onların məşq prosesinin təşkil olunmasına şərait yaratmalıyıq. Biz bunu başa düşürük və öz işimizi məhz bu istiqamətdə qurmuşuq. İnanıram ki, yaxın gələcəkdə digər kiberidman növləri üzrə də güclü komandalar formalaşdıraraq, ölkəmi-

zin nüfuzlu turnirlərdə təmsil olunmasına nail olacağıq.

- 10 ildən sonra kiberidman yarışlarını hansı səviyyədə görürsünüz?

Düşünürəm ki, yaxın illərdə kiberidman əsl peşə növünə çevriləcək. Kiberidmanın inkişafına elə bir maneə yoxdur, çünki o, hər kəs üçün əlçatandır. Bir neçə il əvvəl kiberidmanın digər idman növləri ilə yarışacağını təsəvvür etmək belə çətin idi. Ancaq günümüzdə kiberidman Olimpiya oyunlarının proqramına daxil edilməyə namizəddir. Düşünürəm ki, yaxın gələcəkdə kiberidman yarışları böyük stadionlarda keçiriləcək və televiziya, habelə internet kanalları bu yarışların yayımı üçün böyük vəsaitlər ödəyəcək. İnanıram ki, Azərbaycan da bu tendensiyaaların bir parçası olacaq və bunun üçün biz əlimizdən gələni edəcəyik.

Sənan Şəfizadə





Elxan Rəsulov



“O oyunu stadiondan Heydər Əliyev də izləmişdi”

- Elxan bəy, nə vaxtdan Almaniya-
yada yaşayırsınız?

- 1998-ci ildən. Almaniya isə Ukraynadan gəlmişəm, “Karpatı Lvov” komandasından. Biz 1997/98 mövsümündə Ukrayna çempionatında bürünc medallar qazandıq. İdmançı karyeramı bitirməyi düşündüm. Amma Almaniya regional liqada çıxış etməklə bağlı təklif gəldi. Bu təklifə razı oldum və 1998-ci ildən Almaniya oynamağa başladım.

Hazırda da Herford şəhərində yaşayıram. Bizim şəhərdən Hannoverə də, Dortmund da hardasa 100 km-dir. Bizə ən yaxın şəhər isə Bielefeld-dir. Kim futbola maraqlanırsa bilir, orada “Arminia” adlı komanda var.

- 20 ildən çoxdur Almaniya-
sınız, onda almanca yaxşı bilersi-

niz...

- Ana dili kimi olmasa da, bilərəm. Başa düşüb, danışa bilərəm.

- Almanlarla yola gedirsinizmi?

- Bizim şəhər, ətraf şəhərlər çox demokratik, sakitdir. İnsanlar bir-birilərini görəndə salamlasır, tanıyır-tanıyır salam verirlər. Necə deyirlər, lazım olanda yer də verirlər, “sağ ol” da deyirlər. Çox yumşaq, tərbiyə görmüş insanlardır. Düzdür, gəlmələr, gənclər o qədər də elə deyillər, amma burada yaşlılar, orta yaşlılar çox tərbiyəli insanlardır. İşdə, şəhərdə, dükkanda, hər yerdə özlərini yaxşı aparırlar. Ona görə də elə bir problem olmur. Biz də çalışırıq, onlara oxşayaq.

- Almaniya pandemiya ilə bağlı vəziyyət necədir?

Sovet dövründə Bakının “Neftçi” komandasının qapısını qorumuş Elxan Rəsulovun bu il 60 yaşı tamam olub.

O, 26 mart 1960-cı ildə Bakıda anadan olub.

Qapıçı mövqeyində çıxış edib.

Ötən əsrin 70-ci illərinin sonu – 80-ci illərin əvvəlində, həmçinin 1991-ci ildə Bakının “Neftçi”, 1980-ci ildə Lənkəranın “Xəzər” komandasında çıxış edib.

Sonra Ukraynanın “SKA Karpatı”, Rusiyanın “SKA Xabarovsk”, Polşanın “Stal Sanok”, yenidən Ukraynanın “Karpatı Lvov” komandasında çıxış edib.

Futbolçu karyerasını Almaniya “Herford” komandasında bitirib.

Bir müddət “Herford”da qapıçıların məşqçisi işləyib.





- Bütün dükanlar, hər yer işləyir. Hər yer açıqdır. Amma toplum yerlərdə məsafə saxlamaq, bir də maska taxmaq şərtidir. Şəhərdə yox, toplum olan yerlərdə, dükanlara girəndə. Belə, o qədər də hiss olunmur: insanlarda qorxu, həyəcan yoxdur.

- **Bəs nə işlə məşğulsunuz, harada işləyirsiniz?**

- İşlədiyim firmanın adı "Sulo"dur. Plastik məhsullar hazırlayıyıq.

- **Almaniyada təqaüdə nə vaxt çıxırlar?**

- 67 yaşında. Mən yaşıma görə 2026-cı ilin yeddinci ayına kimi iş-

ləməliyəm. Təbii ki, sağlamlığımı icazə versə.

- **Futboldan danışaq. Hansı komandaya azarkeşlik edirsiniz, stadionlara gedirsinizmi?**

- Yaxşı oynadığına görə, əsasən, "Borussia Dortmund"a azarkeşlik edirəm. Oyunlara çox vaxt evdən baxıram. Amma bir neçə dəfə stadionda olmuşam. Dortmundda da olmuşam, Hannoverdə də, bir də Bremendə. Almaniyada oyunlara bilet almaq o qədər də asan deyil. Mövsümdən qabaq abonoment satılır və azarkeşlərin 70-80 faizi oyunlara

abonomentlə gəlir, bilet isə tapmaq olmur.

- **1982-ci ildə "Neftçi"nin heyətində Moskva "Spartak"ına 4:3 hesabı ilə qalib gəldiyiniz məşhur oyunu xatırlayaq.**

- O oyunu tribunadan bizim 1-ci katib Heydər Əliyev də izləmişdi. Xəbərimiz yox idi, sonra dedilər ki, izləyib qarşılaşmanı. Ertəsi gün də bizi qəbula çağırıdılar, yığıbıb getdik Mərkəzi Komitəyə. Oyundan çox razı qaldığımı dedi. Bizi mükafatlandırdı, onunla birgə şəkil də çəkirdik.


- **Karyeranız ərzində hansısa mükafat almısınızmi? Oyunun ən yaxşısı, ən yaxşı qapıçısı mükafatları və sair.**

- Qazandığım ən böyük mükafat Ukraynanın futbol üzrə idman ustası adı almağımdır. Amma Ukraynada da, "Neftçi"də də dəfələrlə "oyunun ən yaxşısı" seçilmişəm. Mükafat da ki, o vaxt nə verirdilər, əsasən, bir güldən.

- **Sizcə, o vaxt "Neftçi" SSRİ çempionatında niyə yüksək yerlər tuta bilmirdi?**

- Mən Bakıda oynayanda "Neftçi"-də maddi cəhətdən vəziyyət o qədər də yaxşı deyildi. Bəlkə də bu səbəbdən.

- **Keçmiş illərin ağ-qara şəkillərində qapıçıları, əsasən, qara**



formada görürük. Bəs əslində siz “Neftçi”də oyunlara hansı rəngli formada çıxırdınız?

- Tünd yaşıl. Çox xoşum gəlirdi, həm rənginə görə, həm də uğur gətirirdi.

O vaxt formalar açıq satışda yox idi ki, gedib dükandan alasan, internet yox idi ki, sifariş verəsən. Keyfiyyətli formalar böyük komandalarda olurdu, Kiyev “Dinamo”su, Moskva-

nın “Spartak”, “Torpedo”, “Dinamo” komandalarında. Moskvada olanda mən, məsələn, Rinat Dasayevdən mənə forma satmasını xahiş etmişdim. O da demişdi ki, artıq əlcək, bir də forma var. Onda Dasayevdən onları pulla almışdım.

- Bir dəfə avrokuboklarda oynamaq şansınız olub.

- 1993-cü ildə “Karpatı”ya qayıdanda onlar Ukrayna kubokunun

finalına çıxmışdılar. Həllədiçi oyunda Kiyev “Dinamo”suna 1:2 hesabı ilə uduzdular. “Dinamo” Çempionlar Liqasına vəsiqə qazandığına və “Karpatı” da kubokun finalçısı olduğuna görə Kuboklar kubokunda çıxış etdik. İlk oyunda Lvovda “Drujba” stadionunda 1:0 hesabı ilə qalib gəldik, cavab qarşılaşmasında isə uduzduq - 1:3. Onda nə birinci, nə də ikinci oyunda çıxış etdim. Uduzandan sonra məşqçimiz Miron Markeviç dedi ki, hər halda səhvə yol verdim, səni oynatmadım.

- Bu il 60 yaşınız tamam oldu. Bakıda qeyd etdiniz?

- Düzdür, martda Bakıdaydım. İstəyirdim, 60 illiyimi qeyd edim. Bilirsiniz ki, koronavirus pandemiyası elan olundu, AFFA-dan çağırılıb təbrik etdilər, onu da son anda, Novruz Əzimovla bizim ad günlərimizdən qabaq. Çünki AFFA-da da ofis bağlanırdı, evdən çalışacaqdılar. Martin ortalarında axırncı iş günlərində bizi təbrik etdilər. Ondan sonra karantin başladı, Almaniyaya qayıtdım və elə evdə yubileyimi qeyd etdik.

Rasim M.



Raket zərbələri nəticəsində Bərdə Olimpiya İdman Kompleksi yararsız vəziyyətə düşüb

Bərdənin təcavüzkar Ermənistan tərəfindən raket atəşinə tutulması nəticəsində bir çox mülki obyekt-lərlə yanaşı, Bərdə Olimpiya İdman Kompleksinə də ziyan dəyib. Nəticədə idman qurğusu tamamilə yararsız vəziyyətə düşüb.

Azərbaycan Milli Olimpiya Komitəsin-dən bildiriblər ki, 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksi-nin hər iki binasının infrastrukturu sıradan çıxıb.

Kompleksin direktoru Qabil Məmmədovun verdiyi məlumata görə, xoşbəxtlikdən işçilər arasında zərərçəkən yoxdur. Ancaq ilkin hesablamalara əsasən, komplekse yüz minlərlə manat dəyərində ziyan dəyib.

Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan və beynəlxalq standartlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimi-ni kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşa-

dığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yan-ğınlar törətməkdə davam edir.



Ronaldinyo Azərbaycana dəstək oldu

Futbol üzrə Braziliya millisinin və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo da terrorçu Ermənistanın törətdiklərinə biganə qalmayıb.

40 yaşlı braziliyalı sosial şəbəkə paylaşımında Azərbaycana dəstək olub. Ronaldinyo paylaşdığı videoda erməni terroru üzündən vətənindən qaçqın düşən yüz minlərlə insanın tezliklə öz yurdlarına qayıdacağına inam ifadə edib: "Azərbaycandan olan bütün insanlara salam göndərirəm. Qoy hamı evinə sağ-salamat qayıtsın. Azərbaycanda mən çox gözəl qarşılan-



dım. Tezliklə ora qayıtmaq istəyirəm".

Qeyd edək ki, karyerası ərzində "Qremio", "Flamenqo", "Atletiko Mi-neyro", "Fluminense" (hamısı Bra-ziliya), PSJ (Fransa), "Barselona" (İspaniya), "Milan" (İtaliya) və "Ke-retaro" (Meksika) klublarında çıxış edən Ronaldinyo 1999-2013-cü illərdə şərəfini qoruduğu Braziliya millisində 97 oyunda 3 qol vurub. 2002-ci ilin dünya çempionu 2004 və 2005-ci illərdə FIFA tərəfindən "İlin futbolçusu" adına, 2005-ci ildə

"France Football"ın "Qızıl top" mükafatına sahib çıxıb.

Türkiyə Boks Federasiyasının prezidenti: "Həmişə Qardaşlarımızla birgəyik"



Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyədədir.

Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma olimpiya təsnifat turnirləri üçün təlim-məşq toplanışını Kastamonuda keçir.

Məşqçilər korpusu hazırlıq çərçivəsində 15 boksçunu yoxlayır. No-

yabrın 16-da bitəcək toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə təşkil olunur.

Azərbaycan və Türkiyə milli komandaları ilk məşqdən əvvəl Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusu-na dəstək nümayiş

etdiriblər. Hər iki ölkənin bayrağı ilə ring önünə keçən yığmalar "Qarabağ Azərbaycandır" səsləndirərək, hazırlığa başlayıblar. Onlar böyük qələbənin qeyd olunacağı günü səbirsizliklə gözlədiklərini vurğulayıblar. Boksçular şəhidlərimizin ruhuna ehtiramlarını bildirib, yaralı əsgərlərimizə şəfa diləyiblər.

Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç açıqlamasında bildirib ki, ürəkləri hər zaman Azərbaycanla birgə döyünür: "Biz iki dövlət, tək millətlik. Hər zaman qardaş ölkə Azərbaycanın yanında olmaqdan, sizi Türkiyədə qonaq etməkdən qürur və xoşbəxtlik hissi keçiririk. Azərbaycanın hazırkı durumunda yanında olduğumuzu idman qardaşlığı ilə də göstəririk. Hər zaman və hər yerdə qardaşlarımızla birgəyik. Artıq Azərbaycan yığması ilə təlim-məşq toplanışına start verdik. Oktyabrın 28-də hazırlığa Rumıniya milli komandası da qoşulacaq. Hədəfimiz idmançılarımızın Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirinə tam formada yollanmasıdır".

Qeyd edək ki, Tokio-2020-yə Azərbaycan yığmasının heyətində hələlik Tayfur Əliyev (57 kq) vəsiqə qazanıb.

Azərbaycan millisi Xorvatiyada oynayacaq

Futbol üzrə Azərbaycan milli komandasının ev oyunlarının neytral meydanda keçirilməsi barədə UEFA-nın müvafiq qərarına uyğun olaraq, millimizin növbəti matçının təşkil olunacağı məkan müəyyənləşib.

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 14-də Azərbaycan və Monteneqro milli komandaları Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Lajlak-iviç" stadionunda qarşılaşacaqlar.



Kiyevdə Azərbaycanı 11 bədii gimnast təmsil edəcək

Noyabrın 26-29-da Kiyevdə keçiriləcək bədii gimnastika üzrə 36-cı Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Yarışda Azərbaycanı 11 idmançı təmsil edəcək.

Gənclər kateqoriyasında fərdi proqramda Nərin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynəlova mübarizə aparacaqlar.



Böyükler kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümətova, Yelizaveta Luzan, Məryəm Səferova və Darya Sorokina təmsil edəcəklər.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa çempionatında böyükler arasında fərdi proqramda 27 gimnast, kiçiklər arasında 75 gimnast iştirak edəcək.

Azərbaycan təmsilçisi serblərlə qarşılaşacaq

Qadın həndbolçulardan ibarət "Azərbayol" komandasının Avropa kubokunun 1/16 final mərhələsindəki rəqibi belli olub.

Azərbaycan təmsilçisi Serbiyanın "ZRK Naisa" komandası ilə üz-üzə gələcək.

Bakı klubu ilk sınağına noyabrın 14-də və ya 15-də səfərdə çıxmalıdır. 1/16 finalın cavab görüşləri isə bir həftə sonra olacaq.

Azərbaycanın həndbol komandaları Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yeni mövsümə hazırlıq prosesi keçirlər. Sentyabrdan açıq havada təşkil olunan məşqlərdə 8 komanda iştirak edir.

Qadınlardan ibarət "Azərbayol", "Azərsu", "Qarabağ" və "İdman Akademiyası", kişilərdən ibarət "Məhsul", "Təhsil", "Bakı" və U-18 komandaları həftədə

bir neçə dəfə məşqə çıxırlar. Məqsəd ölkə çempionatının startınadək idmançıların fiziki bacarıqlarının lazımı səviyyəyə çatdırılmasıdır.



Voleybol komandamız dünyada 26-cıdır

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytingini açıqlayıb. Qadın və kişilərdən ibarət Azərbaycan milli komandalarının da mövqeyi belli olub.

127 xala malik qadın voleybolçularımız dünyanın 26-cı komandasıdır. Siyahıya Çin başçılıq edir – 391 xal. ABŞ 382 xalla ikinci, Braziliya 328 xalla üçüncüdür.

Kişilərdən ibarət millimiz 101 xala malikdir. Komandamız dünya reytingində 57-cidir. İlk üç pillədə Braziliya (427), Polşa (384) və ABŞ (365) komandaları qarlaşıb.



Formula 1 pilotlarının maaşlarının məbləği məhdudlaşdırılacaq

Formula 1 pilotlarının maaşlarının məbləğinə məhdudiyyət qoyulacaq.

"Daily Mail" xəbər verir ki, dünya çempionatında çıxış edən komandaların rəhbərləri sürücülərin maaşlarına 2023-cü ildən etibarən məhdudiyyət qoyulmasını qəbul ediblər. Belə ki, pilotların məvacibi ildə maksimum 30 milyon ABŞ dolları təşkil



edəcək. Bütün bunlar yarışın xərclərini azaltmaq və büdcəyə məhdudiyyətlər tətbiq etmək məqsədi daşıyır.

Bu qərar hazırda 45,5 milyon dollar qazanan Luis Hamiltonun "Mercedes"-lə yeni müqavilə barədə danışıqları sürətləndirə bilər. Britaniyalı pilotun qazanaacağı məbləğin 52 milyona çatacağı gözlənilir.



+99455 208 97 82
+99412 480 41 02
+99412 496 24 63

salon@offissa.com
www.offissa.com



VIP Sport
professional



*Tofiq Bahremov adına
Respublika Stadionu*

Tel: (+994 12) 564 86 23

Mob: (+994 55) 464 13 31

www.vipsport.az

SİRAB®

1950



Çempionluğumuz
üçün!